

# Niyə, məhz "KƏPƏNƏK ÖMRÜ"?


*Gülşən Mustafanın kitabındaki şeirləri, məhz bu suala cavab tapmaq ümidi la oxuyur və sonsuzluğa qədər bu məchul sualın aurasından çıxa bilmirsən*

Kitab rəflərini zənginləşdirən kitablar sırasına biri də əlavə olunub - bu Gülşən Mustafanın "Kəpənək ömrü" kitabıdır. 128 səhifəlik kitab "Elm və Təhsil" nəşriyyatı tərəfindən 300 nüsxə ilə nəfis tərtibatla çap edilib. Gülşən Mustafanın müxtəlif vaxtlarda qələmə aldığı şeirləri toplanmış adıçəki-lən kitab Namiq Hacıheydərlinin redaktorluğu ilə ərsəyə gətirilib.

İnsanlar dünyaya övladları gələndə ən əvvəl ona yaxşı ad qoymağa çalışırlar. Hər adın öz mənası olduğundan düşünürlər ki, övladına, ailəsinə, nəslinə yaraşan adlardan olsun, başucalığı gətirsin. Şairlər də həssas yaradı insanlardandır. Amma onlar heç vaxt hazırladıqları kitaba qoymaq üçün gözəl ad ax-tarmırlar. Ürəklərinin səsini dinləyib onlara agah olan adı seçirlər. Yaxşıımı, uğurlumu alındı, yoxsa əksinə, fərqiñə varmazlar. Gülşən Mustafanın kitabına "Kəpənək ömrü" adı seçməsi, şübhəsiz ki, onun daxili dünyasından hayqırın nərəsinin səsidir. Qəribə səslənsə də vurgulamalıyım; niyə bəs "Kəpənək Ömrü"? Kim bilir, kəpənək ömrü nə qədər olar? İnsan da min bir əzab-əziyyətlə ərsəyə gətirdiyi kitabına belə qısa ömürmü arzulayın? Yoxsa burda nə isə başqa bir sərr vardır? İstənilən halda, kitab oxunub qurtarana kimi, hətta ondan da sonra adamı yalnız bir sual düşündürür: Niyə, məhz "Kəpənək ömrü"? Təbii ki, hər qələm məhsulu onu ortaya çıxaran insanın daxili təlatümü, vulkanı, firtınası, ən nəhayət həmin insanın özünün ifadəsidir. Bunu nəsr və yaxud nəzm kimi formalaşdırmaq isə həmin yaradıcı insanın ilk əvvəl ruhunun, sonra istedad və təbinin, bir də savadının məhsuludur, həm də istedadından istifadə etmək bacarığından asılıdır. Sözsüz ki, zəhmətkeşliyi nəzərə almamaq olmaz.

Haqqında söhbət açdığınız poeziya Gülşən Mustafanın müxtəlif vaxtlarda ovqata köklənməsi nəticəsində yaranıb. Həmin şeirlərlə ilk tanış olanlardan biri kimi ön söz müəllifi, həm də kitabın redaktoru Namiq Hacıheydərli bu məqamı belə qiymətləndirib: "Gülşən Mustafa öz baxış tərzi olan şairlərdəndi. Ətrafında baş verən bütün olaylara özünəməxsus yanaşması və ifadə özəlliyi var".

Ümumən götürəndə, doğrudan da Gülşən Mustafanın şeirlərində istək və arzular, sevgi və nifrət, vüsal və həsrət, döyüş və mübarizə ruhu, vətən və



insan amalı yüksək bədiiliklə, poetik dillə öz ifadə-sini tapmışdır. Çünkü bu şairin danışq dilidir, tərzidir, daxilində cövlan edən mübarizliyin ifadəsidir. İnsanın ruhunu, mənini narahat edən, onu bir an rahat buraxmayan problemlərin şiddetli təsvirindən poeziya yaranır. Poetik dillə az yazımaqla daha çox ifadə olunmaq mümkündür.

Bələliklə, qismən uğurlu alınmış poetik ifadədə Gülşən Mustafanın şeirləri onun müxtəlif vaxtlarda ki rəngarəng zövqünün, düşüncəsinin məhsulu olaraq yarandığından eyni cür baxmaq, təhlil etmək mümkün süzdür. Heç şair özü də onları sıralamayıb, necə gəldi, eləcə də səhifələrə düzüb. Onlardan bir neçəsinə nəzər salmağa ehtuyac duyulur ki, kitab əldə olunana kimi ümumi bir təsəvvür yaranmış olsun.

"Kimi" şeirində insan-zaman, insan-insan, yaxındırma kimi hissələr fəlsəfi dəqiqliklə cizgilənib, insanın özünüifadəsi, ya da ifadə edə bilməməsindən yaranan problemlər öne çəkilib.

*Sən niyə bu qədər yad oldun mənə,  
Axi yaxındasan bir nəfəs kimi.*

...

*Sənsiz boş qalıbdi süfrənin başı,  
Durmusan kənarda özgə kəs kimi.*

Nağıl dünyamızın zənginliyindən söz açan Gülsən xanım, hiss olunur ki, hər zaman yaradıcı insanların dadına çatan xalq folklorunu kifayət qədər yaxşı bilir. "Biri vardı, biri yox"la başlayan nağıl dünyasının divlə savaşımı, göyərçinin sülh rəmzi olmasını, ağ atlı oğlanla Göyçək Fatmanın macərasını, nəhayətdə min bir gecə Sultanı nağıl danışmaqla yuxuya verən Şəhrizadın təsvirini bir rəssam yox, bəlkə də bir zərgər dəqiqiliyi ilə təsvir etməsi sadəcə alqışlanasıdır. Amma bu da Gülsən Mustafa olmazdı ki, məzmunca çox zəngin, görünüşcə sadə olan nağıla həsr etdiyi şeirini dolğun fəlsəfi fikirlə yekunlaşdırmasın.

*Yum, artıq gözünü, yuxusuz qalma,  
Hər nağıl başlayıb sona çatmadı.  
Göydən hər nağıla düşdü üç alma,  
Göy bizim nağıla alma atmadi...*

Bu təkcə şairin iç dünyasında baş verən xülyalarla-aldanma mexanizminin ifadəsi deyil, həm də ətrafımızda baş verənlərə bir işarədi. Axı şairlər təkcə öz mənəvi ömürlərini yaşamırlar, onlar bir elin, obanın həyatını düşünür, bir sözlə, zamanın yükünü çəkirlər.

"Dünyanın" adlı şeir bütün hiss və həyacanların, zaman-insan-məkan üçbucağının, bəlkə də ümumi-ləşdirilməsidir.

*Demə çıçək əkib tikan dərmışəm,  
Bəllidir astarı, bezi dünyanın.  
Hələ inanıram var görülənməmiş,  
Neçə min sıfəti, üzü dünyanın.*

...

*Nə qədər düzlərin haqqını yeyib,  
Doğrunu gizlədib, yalani deyib.  
Neçə məğrurların belini əyib,  
Söyüb lap üzünə yüzü dünyanın.*

Əlbəttə ki, şair "dünya" məfhümunda zamanın çirkablarını, yarın abır-həya və ismətini, məğrurun mərdi mərdanəliyini müzakirə müstəvisinə çıxarıır. Hər zaman olduğu kimi XEYİRlə ŞƏRİ üz-üzə qoyur, seçim şansı verir. Amma təkcə poeziya ilə qamçıqlamaqla iş bitmir, mexanizmi riçaqları başqlarının əlindədir, hansı ki, hər zaman zəifi əzib haqqını yeyiblər, zəifin üzünə durmağa, onun həqiqətini gizlədib yalanlar uydurmağa vadar ediblər başqlarını. Burada şairə deməkdən başqa nə qalır? İnsan arif olmalıdır ki, ehtiyatını əldən verməsin, bələ qarmaqa-rışq zamanlardan baş çıxara bilsin.

Gülsən Mustafa inanan, inandıran şairdir. Səsini zilə qaldırmır, həzin, lirik şeirlərlə oxucusunu ovsunlayır, demək istədiklərini qulağına piçildayır, sanki

ana laylası çalır. Görünür, bələ daha təsirlidir, deyə düşünür. Ana laylası demişkən, hər şairə xas olan xüsusiyyətdir, Gülsən Mustafa da ananı yaddan çıxartmayıb. Şeirləri içində ANAya həsr etdiyi şeirlər də öz çəkisinə görə öndə yer tutur.

İnsan inamını itirməməlidir, hansı iş olur olsun, bu da Gülsən Mustafanın qənaətlərindən biridir. İnancı isə gücə, sarsılmaz iradəyə, dəyişməz əqidəyə olmalıdır. "Güvəndiyin dağların..." şeirində qismən də olsa deyilənlərə toxuna bilib.

*İçim hey dolub - daşır, amma yaza bilmirəm,  
Ölmüş bir məhəbbətə qəbir qaza bilmirəm.  
Bu sərrim söylənərmi qəmlı saza, bilmirəm,  
Bu qədər dolmuş ikən boşal, boşala bilsən.*

*Nə söyləyə, nə susa, nə də dözə bilmirəm,  
Necə dözüm dilində acı sözə, bilmirəm.  
Hansi baxış yaraşdı qara gözə, bilmirəm,  
Bu qədər dolmuş ikən boşal, boşala bilsən.*

*Güvəndiyin dağların qarı üşütdü səni,  
Yolunu yaman kəsdi, dağın dumani, çəni.  
Dəli-divanə ruhum, sən gəl, qinama məni,  
Bu qədər dolmuş ikən boşal, boşala bilsən.*

Bələ nəticəyə gəlmək olar ki, kitaba toplanmış şeirlərin əksəriyyətini qənaətbəxş hesab etmək mümkündür. Amma kitabın niyə məhz, "Kəpənək ömrü" adlandırılması fəlsəfi və məchul olaraq qalmadadır. Kəpənək az ömürlüdür, əsasən yaz aylarında olur, xoşbəxtidir, güldən-gülə, çıçəkdən çıçəyə qonur. Bəlkə, Gülsən Mustafa onun xoşbəxt anını hamiya, bütün insanlara arzulayıb. Ancaq nədir bu xoşbəxlik, hər şeyin yaxşı və firavan bir dövrü, yoxsa insanın daxilindəki bütün firtınasını püskürüb rəhatlaşandan sonrakı ani? Axı şairlər bütün dünyaya, kainata, baş verən bütün yaramazlıqlara qarşı üsyankar olurlar. Bəlkə... elə şairin kitabına ad olaraq seçdiyi həmin şeirə birlikdə nəzər salaq?

*Kəpənək olardım kaş bir günlüyü,  
Çiçəyə qonardım, gülə qonardım.  
Ya qanad açardım məhəbbət deyə,  
Ya da məhəbbətin dilin anardım.*

...

*İşə bax, qıysam da bu zərif cana,  
Gör, məni gözəllik nəyə səsləyir?  
İnsan gözəlliyi dadmaqdən yana,  
Bir günlük kəpənək olmaq istəyir.*

Bəli, düz tapdınız, Gülsən Mustafa bu şeirini "Kəpənək ömrü" adlandırıb - elə kitabına da həmin adı bu şeirə rəğmən seçib.

*Əli bəy Azəri  
Azərbaycan Yaziçilər Birliyinin üzvü*